

TARİXİ ROMANLarda TOPONiMLƏRİN ÜSLUBI-LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ

Dilbər BƏŞIROVA,
Bakı Slavyan Universitetinin müəllimi

Azərbaycan dilçiliyinin qarşısında duran vəzifələrdən biri də poetik onomasika sahəsində tədqiqatları daha da genişləndirməkdən ibarətdir. Təbiidir ki, müəyyən bir problemdən nə qədər çox yazılırsa, onun bütün məsələlərinə tədqiqatlar həsr edilərsə, bu zaman həmin sahəyə daxil olan mövzular bütün genişliyi və əhatəliliyi ilə öyrənilmiş, açıqlanmış olar. Dilçiliyimizdəki belə araşdırılmaların elmi dəyerini azaltmadan deyə bilərik ki, bu gün onomastika sahəsində problem mahiyyətli əsərlər, ciddi tədqiqatlar öz araşdırıcılarını gözləməkdədir. (1; 3)

Son dövrlərə qədər poetik onomasika və bədii əsərlərin dilində, aşiq poeziyasında onomastik vahidlərin, xüsusən də toponimlərin işlənməsi barədə A.Qurbanov, A.A.Axundov, Ə.M.Cavadov, H.İ.Mirzəyev, Q.Mustafayeva və başqaları qiymətli mühəhizələr söyləmiş və tədqiqatlarında müəyyən məqamlarda bu mövzuya toxunmuşlar. Buraya F.Bağrıovanın "S.Rəhimovun əsərlərinin onomastik leksikası", D.Əliyevanın "M.S.Ordubadının romanlarında onomastik vahidlərin linqvistik xüsusiyyətləri", H.Hüseynovanın "S.Vurğunun əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyalarını da aid etmək olar. Göründüyü kimi, bədii əsərlərdə toponimlərin üslubi-linqvistik xüsusiyyətləri olduqca az öyrənilmişdir.

Müşahidələr göstərir ki, toponimlər bədii əsərlərin dilində geniş məna kəsb edir. Belə ki, birincisi, toponimlər bədii əsərdəki surətin yaşadıqları yeri təmsil etməli və onun xarakterinə uyğun gəlməli, ikincisi, əsərin janrına müvafiq seçilməli, üçüncüsü isə cərəyan edəcək hadisələrin məzmunu ilə hökmən səslənməlidir. Yəzici bu göstərdiyimiz şərtlərə cavab verə bilən toponimlər tapmadıqda uydurma, fərdi-üslubi toponimlərə müraaciət etməli olur. Əsərin üslubu üzərində iş, hər şeydən əvvəl, onun lügəti üzərində işdir. Xüsusi isimlər isə hər şeydən əvvəl və hər cür üslubi boyadən kənarda dilin leksik materialıdır.

Onomastik vahidlərin bədii dilə xidməti dərin tarixi köklərə malikdir. Tarixi-ictimai inkişafın məhsulu olan xüsusi adların poetik funksiya qazanması, eləcə də ekspressivlik kimi dərin idrakı əməliyyatın dəqiq ifadəcisi olması üçün bu vahidlərin qeyri-adi təsir və tərbiyə imkanlarının uzun illər ərzində yaddaşlarda yüksək dərəcədə abstraktlaşma prosesi keçirməsi lazımlıdır. Tarixi mövzuların işlənməsində də yazıçıya müəyyən sərbəstlik verilir. Lakin bu sərbəstlik həddini aşmamalıdır. Bəs tarixi romanı digər janrlardan fərqləndirən cəhətlər hansılardır?

Tarixi roman xalqın, millətin keçmişinə olan müraciətdir, keçmişin obrazlı canlandırılmasıdır ki, bu vaxt konkret tarixi dövrde əsas ziddiyyətlər açılır,

comiyotlə əlaqəsi hərtərəfli şəkildə eks etdirən insan (qəhrəman) konkret tarixi mühitində məhsulu, tarixi prosesin iştirakçısı kimi göstərilir (2; 19).

Bədii əsərin-tarixi romanın dili çox zaman ümumxalq dilinə asaslanır. Yazıçılar yüksək bədii effekt yaratmaq üçün hər bir sözə, o cümlədən adlara da həmişə böyük həssaslıqla yanaşmış, onları seçmiş, hansının da hər qıçın uyğun olmasına müayyənləşdirib bədii dili götərmişlər. Bu cəhdən indiya qədər yaradıcılığdırlıçlılıq baxımından tədqiqata demək olar ki, cəlb olunmamış yazıçılarımızdan biri də F.Kərimzadədir. Ömrünün sonuna qədər Azərbaycanın tarixini öyrənən və dərin müsahidəciliq qabiliyyəti olan bu böyük sonzatın əsərlərinin lügət tərkibi digər leksik laylarda yanaşı, maraqlı onomastik vahidlərlə də zəngindir.

F.Kərimzadənin romanlarında toponimlər olduqca rəngarəng, zəngin üslubi cəlalarında təzahür edir. Belə ki yazılığın "Xudafərin körpüsü" və "Çaldırın döyüşü" romanlarındakı toponimləri da bunlara etmək olar. Bu romanlardakı toponimlər həm real, həm də qeyri-real, uydurma olmaqla iki cütdür. Bu toponimlərin hər birinin ayrı-ayrılaşdırıcı özünəməxsus ekspresiv cəhətləri mövcuddur. Yazılığın romanlarında hər bir sözün, xüsusiən də real toponimlərin özünəməxsus üslublu rəngləri vardır.

F.Kərimzadənin romanlarındakı toponimlər real olmasına baxmayaraq, bədii əsərlərin komponentlərindən birincisi çəvirlərək elastikləşir, xarakterlərin yaradılmasında iştirak edir, canlanır, sənki özü canlı bir varlığa çevrilir. Bu baxımdan yazılığın romanlarındakı toponimlər bir sıra ekspresiv cəhətlər malikdir.

Məsələn, F.Kərimzadənin romanlarında toponimlər obyektin adını bildirməyə xidmət edir, yəni yazıçı toponimlərdən – hər hansı bir hadisənin istiqamətini – baş verdiyi yeri, ya da coğrafi adların yerləşmə arealini göstərmək üçün istifadə edir. Bu zaman toponim həz bir dayışılıqlı uğramadan, olduğu kimi verilir: "Mühüm qələbələrindən birini Spinoza adası yanındakı danız döyüşündəki mögləbiyyət ərəfəsində olan Barak rəis qazandırdı" (5; 63); "O fikirlədi ki, buradən İraq torpağındı, Kərbəla sohralındakı müqəddəslərin qəbrləri üstündə ziyarətgah tiksin, onda Dərbənddən tutmuş Gəncəya qədər hər tərəfdən bura-yaxış ibarət olacaq, məskən salacaq" (5; 78); "Payızın sonunda Xudafərin körpüsündən keçən Solman Yaqubun qəfə-qatarı Araz qarağı yolla Beyləqan tərəfə yel almışdır. (4; 78); "Onun dostası Qışlaq kəndindən keçib Solmanlı kəndində gedir (4; 320); "Bakıdakı qoşun yenidən Şamaxıya qayıtdı və Ximşli kəndində düşərgə salı. Qız qalası və Piridirəyi dağları arasındakı dərəni kəsdi, bir də Qız qalası dağı üstündə Gülüstəni mühasirəyə alı" (4; 377).

Göründüyü kimi, yazıçı bir toponimin yerləşmə arealını göstərmək üçün digər bir toponimdən istifadə etmiş və bununa da Solmanlı kəndinin Qışlaqdan sonra olduğunu, Gülüstənin Qız qalası dağı üstündə olduğunu, Beyləqanın Araz qarağı yolda yerləşdiniyi bildirmişdir.

Bəzən yazılığın romanlarında toponimin leksik manasından da bir üslubı priyom kimi istifadə etmişdir. Yəni əsərdə hər hansı bir ərazidə baş verən hadisə ilə həmin ərazinin adı üst-üstə düşür, bir-birini tamamlayır. Sənki yazılığın hadisənin baş verması üçün qəsdən, bilsədən həmin ərazini seçir. Məsələn;

Metodika: təcrübə və nəzəriyyə

rəkədən həmin ərazini seçir. Məsələn;

- Bu hansı kənddir?

- Qarabağlar. Görünür bu türbədə yatan kimdirə onun ruhunu aziz tutub. Kənd əhli həmişə qara geyinib, qara bağlayıb, kəndin də adı belə qalıb. (4; 249)

Nümunələrdən görünür ki, toponimlərin istor lügəti monası, isterse də verilənə səbəbi ilə adı eynilik təşkil edir. Yazıçı özünəməxsus ustalığı toponimini bu üslublu imkanından istifadə edərək, onların leksik mənələrini həmin yerdə bas verən hadisələr içərisində əridir. Ümumiyyəti, adın mənasından çıxış etmək, əsərdəki hadisələri ya birbəy, ya da dolaşımı ilə toponimin mənası ilə bağlamaq F.Kərimzadənin romanlarında sistem təşkil edir.

Romanlardakı toponimlərin üslubi xüsusiyyətlərindən biri də təsvir olunan yerin "adi" ilə məzmunun ziddiyyət təşkil etməsidir. Məsələn; "Qızılıtəpə ətrafi su ilə dolu çuxurla əhatə olunmuş, bəi hündür, bəi alçaq təpədən ibarət idi ki, monqollar bu kiçik qalanı dağıdırıb yerlər yeksan etmişdir" (4; 17). Nümunədən göründüyü kimi, Qızılıtəpə deyiləndə təsəvvürümüzde gözəl, hər tərəfi abad olan bir məkan görilsə, yazıçı özünəməxsus üslubda buranın xarabalıq, dağlılıq viran qalmış bir yer olduğunu təsvir edir.

F.Kərimzadənin romanlarındakı toponimlərin maraqlı doğuran üslubi xüsusiyyətlərindən biri də yazıçının toponimin etimologiyasından- etimoloji izahının verilməsindən istifadə etməsidir. Məsələn; "Kürda işa Qoyun ölüsü adlı yer vardi. Nə vaxtsa sūrən burdan keşirmək istəmiş, lal axan Kür onların hamisini aparmışdı" (4; 357).

Ümumiyyətlə, real toponimlərin bədii üslublu müvafiq differensiasıya imkanları mövcuddur və böyük söz ustaları həmişə bəsi imkanları görür və onlardan yerlə - yerində istifadə edirlər. (3; 111) Onlar arasında təsəvvürümüzdən ədəbi dilin inkisafına təkan verən amillərin daşıqlıqlarıdır və bədii üslublu formalasdırın qaynaqların aşkarlanması baxımından dəyərləridir, digər tərəfdən də aynı-ayn müəlliflərin fərqli yaradıcılıq üslubunun öyrənilməsi istiqamətində faydalıdır.

ƏDƏBİYYAT

1. Qurbanov A. M. Azərbaycan dilinin onomasiyasi. Bakı, 1988.

2. Qurbanov A.M. Poetik onomastika. Bakı, 1988.

3. Mustafayeva Q. Onomastik vahidlərin üslubi-linqvistik xüsusiyyətləri. Bakı, 2001.

4. Kərimzadə F. Xudafərin körpüsü. Bakı, 1970.

5. Kərimzadə F. Çaldırın döyüşü. Bakı, 1970.

6. Məmmədli F. Bədii dilin estetik mənbələri. Bakı, 1997.

7. Xəlilov Q. Azərbaycan romanının inkisaf tarixindən. Bakı, 1988.